



"Azerbaycanda ve onun hüdudlarından kənardan geniş yayılaraq milli oyanışa, yeniləşmə hərəkatına yol açan və azadlıq ideyalarının inkişafına qüvvətli təsir göstərən "Molla Nəsreddin" jurnalı məhz Mirzə Cəlil döhəsinin məhsuludur".

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti

"Molla Nəsreddin" satirik publisistika məktəbi bəzi istisnalar nəzərə alınmazsa, demək olar ki, öyrənilməyib. Cəlil Məmmədquluzadənin bu sahədəki fealiyyəti mullanəsreddinçiliyin özüyən və təməl daşıdır. O, hələ "Şərqi-Rus" qəzeti redaksiyasında işləyərkən, dərc etdirdiyi məqalələri ilə mullanəsreddinçiliyin əsasını qoymuşdur. Ancaq Mirzəcəlil mullanəsreddinçilik təlim olaraq 1906-ci il, aprelin 7-dən başlayıb. Cəlil Məmmədquluzadənin bilavasitə rehberliyi ilə keçirilən bu möhtəşəm yaradıcılıq təlimləri 1906-1917-ci illerde Tiflisdə, 1921-ci ildə Təbrizde, 1922-1931-ci illərdə Bakıda baş tutub.

İndi mullanəsreddinçilik xüsusi bir təlim kimi öyrənilir. Bu təlim kitabında təqnidı-realist ədəbiyyatın poetikasından, ideya-bədii istiqamətlərindən bəhs edilir. Mullanəsreddinçilik azərbaycanlıq ideyasını reallaşdırmaq üçün təlim kitabıdır. Bu təlim kitabının baş müəllifi Cəlil Məmmədquluzadədir. Azərbaycanda təqnidı-realist ədəbiyyatın və metbuatin inkişaf istiqamətlərini və xüsusiyyətlərini müəyyən edən ideya-estetik prinsiplər mullanəsreddinçiliyidə öz əksini tapmışdır.

Böyük demokrat ədib Cəlil Məmmədquluzadə (1869-1932) 37 yaşında ikən "Molla Nəsreddin"i yaratdı, jurnal qapananda isə o, 62 yaşın içinde id. Həm bu 25 ilin publisistika çərçivəsində, həm de ondan əvvəlki ədəbi yaradıcılığı ilə Azərbaycan ədəbiyyatı tarixində silinməz cümlərlər açıldı: satirik ədəbiyyatın, satirik publisistikən, karikatura sənətinin əsasını qoyma, ilk rəngli şəkilli jurnal yaratma, kiçik hekayənin böyük ustadı oldu, Azərbaycan ədəbiyyatında "Molla Nəsreddin" ədəbi məktəbinin, təqnidı realizmin banisi kimi şöhrət qazandı, bir sözle, milli satirik ədəbiyyatın mullanəsreddinçilik ədəbi təlimini formalasdırıb, bununla da azərbaycanlıq ideyasının ədəbiyyatda və publisistikada, ictimai fikirdə əsas yaradıcılarından biri kimi milli qan yaddaşımızda ebedilik qazandı.

"Molla Nəsreddin" jurnalında Azərbaycan nəşrinin, seirinin, publisistikasının, karikatürasının əbədiyyaşar nümunələri öz əksini tapmışdır. Bu əsərlər öz dövründə müsəlmanları üçün ədəbi məktəb rolunu oynamış, indi de oynayıv və gələcəkdə də bu missiyani yerinə yetirəcək.

Azərbaycan ədəbi-iqtisadi fikrinin görkəmli nümayəndəsi Cəlil Məmmədquluzadənin yüksək təşkilatlılığı ilə bir araya gələn emel dostları - Mirzə Ələkbər Sabir, Əbdürrehim bəy Haqverdiyev, Məmməd Səid Ordubadi, Ömer Faiq Nəmanzadə, Əli Nəzmi, Əliqulmuş Qəmküsər, Mirzə Əli Möcüz Şəbəsteri, Məmmədəli Nasir və onlarla digər görkəmləri Azərbaycan ədəbi mullanəsreddinçiliyin fədakar nümayəndəleri olmuşlar. Mullanəsreddinçilik həmin böyük şəxsiyyətlərin məsləyinə, həyat amalına çevrilmişdir. Mullanəsreddinçilik təlimi "Molla Nəsreddin" ədəbi məktəbinin programıdır.

"Molla Nəsreddin" ədəbi məktəbinin bütün yaradıcılıq programı bu möhtəşəm təlim kitabında dolğun əksini tapmışdır. Programın əsasını isə milli müstəqillik və azadlıq uğrunda mübarizə təşkil edir. "Molla Nəsreddin" ədəbi məktəbinin nümayəndələri, başda Cəlil Məmmədquluzadə olmaqla milli istiqlala bir orduдан ziyanət xidmət göstərmişlər. Bu mənada "Molla Nəsreddin" jurnalı Azərbaycan xalqının ən böyük istiqlal kitabıdır. Yaxud milli istiqlal uğrunda mübarizə dövrün digər axınları ilə müqayisədə daha çox mullanəsreddinçilikdən keçir.

Mullanəsreddinçilər iqtisadi satiranın, gülüşün gücündən maksimum yaranılaşmaq, bunun vasitəsilə də cəmiyyəti deyismək, inkişaf etdirmək isteyirdilər. Onlar həm də demokratik ideyaları - insan hüquq və azadlıqlarını ədəbiyyatda və publisistikada əks etdirmiş, iqtisadi fikra aşılıqla missiyasını uğurla yerinə yetirmişlər.

Mullanəsreddinçilik - mullanəsreddinçilərin

Cəlil Məmmədquluzadənin publisistikası

Və ya mullanəsreddinçilərin yaradıcılığı azərbaycanlıq kontekstində

Özünəməxsus yaradıcılığı və bu yaradıcılıqda eks olunan azərbaycanlıqdır. Xalqı milli istiqallala qoşusdurmaq mullanəsreddinçilərin əsas məqsədi olmuşdur. Məhz bu səbəbdən xalqı müstəqillik və azadlıq uğrunda mübarizəyə həzirlamaq və sövgətəmək mullanəsreddinçilik təliminin ana xəttini təşkil edir. Bu ana xəttin reallaşdırılması üçün birinci, millətin özünəqayidış prosesini yönəldirmək lazımlı idi. Sonra onun özünüdürkəne yardımçı olmaq, milləti ayıltmaq və siyasi oyanışını təmin etmək lazımlı idi. Bütün bunları mullanəsreddinçilər sistemli olaraq həyata keçirməyə, vahid məcraya salmağa nail olular.

Mullanəsreddinçilik ədəbiyyatımıza novatorluq enənləri bəxş etmişdir. Cəlil Məmmədquluzadə mullanəsreddinçilik təlimini yaratmaqla, Azərbaycan ədəbiyyatı tarixinə islahatçı bir ədib kimi düşmüşdür.

Mullanəsreddinçilik - yeni novator yazıçıları - təlimi üçün əsaslı zəmin olan əbədi məktəbdər.

Mullanəsreddinçiliyin fərqlənən cəhətlərindən biri də bədii əsərlər təsviri sənəti, hekayə və felyetonlu karikaturaları birləşdirərək, bir araya getirməsidir. Mullanəsreddinçilik həm də karikaturala özünü ifade və təsdiq etmişdir.

Mübarizə üsullarında fanatizmi rədd edirdi. "Tarix" adlı felyetonunda mübarizələr tarixinin ibretməz dərslerini xatırladaraq yazır: "İnsan üçün böyük dərslerin biri de tarixdir. Açıq qabağın tarixin səhifələrini və eger gördün ki, bir vaxt insanlar bir para işlərde səhv eyleyiblər, - dəxi sən həmin səhvə eylemə". Bu, birbaşa və dəqiq tezisden sonra publisist əsas metləbə keçir. Bu metləbədə vaxtı ile İranda öz azadlığı uğrunda mübarizəyə girişmək fikrində olan həmvətənlərimizin bu mübarizədəki qeyri-real hərəketi açıqlanır: "Tehranda balaca uşaqların düşmən qabağına quran götürüb çıxmaları gelecek üçün bir tarixdir. Geləcəkda tarixin Tehran səhifəsinə açında oxuyaçaqlar ki, tüfəng və top qabağına Tehranda balaca uşaqlar quran çıxardılar və padşahın qoşunu tüfəng və top güləlləri ilə uşaqları da tike-tike elədi, quranın vərəqlərini de parça-parça eyleyib havaya uçurdu. Bu, bir tarixdir ki, bəni-növi bəşər üçün bir ibret olacaq".

Bundan sonra Cəlil Məmmədquluzadə əsas metləbə keçir. Əsl metləb isə Azərbaycandan həmişə torpaq iddiası ilə bədənələrə el atan ermənilərə qarşı mübarizə ilə bağlıdır. Müəllif bu yerde ən yaxın tarixdən misal götərək yazar: "Erməni-müsəlman davasında Şeytanbazar

Publisist rus imperiyasının müstəmləkəçili, "parçala hökm sūr" siyasetini təqnid edirdi. Rus məmərunun təbliğatına uyaraq müsəlmanların bir-birinə qarşı çıxması isə şübhəsiz, Cəlil Məmmədquluzadənin narahat edirdi. Hətta belə təbliğatın cəzasız qalması müəllifi qəzəbləndirirdi: "Mən ele bilirdim ruslarda yumurta döyüdürmək adət deyil" - yazan ədib, Şamaxıda "sunnū-şie" davası salmaq istəyən Leontyevin cəzasızlığını isə sebəbin açırlı.

"Şikayəti müsəlmanlar məndən sorusular:

- Bu kişi niyə biz ilə belə rəftar etdi? - Bunu cavabında man dedim:
- Ondan ötrü ki, bu da biz müsəlmanları da-dib. Bəli, - biz müsəlmanları canab Leontyev-lər və onun kompaniyaları çıxdan dadıblar".

Cəlil Məmmədquluzadənin ən böyük arzularından biri Azərbaycanı sivil cəmiyyət kimi görmək olmuşdur. Bunun üçün publisistikasında, sivil qaydalara qovuşmağı, elma, təhsils yığ-yələnməyi, dünyəvi elmlərə qabil olmağı öncəkmişdir. Bu sivil qaydalara uyğunlaşmaq təcrübəsinə səyəkənmək üçün Azərbaycan bu gün də Avropaya üz tutmaqdadır. Bu baxımdan Cəlil Məmmədquluzadənin qələmə aldığı publisistik əsərlər bu günlüğün üçün də aktualdır.

Ədib "Müsəlman içinde gördüklerim" əsərində "Nemse tayfasından Reynqart adlı birisi-nin" səyahətində alınan təessürati qələmə almışdır. Əsərdə Azərbaycanın bir sıra əyalətlərinde məkteblərin olmamağı, bu üzən də insanların savadsızlığı təsvir edilir. Cəlil Məmmədquluzadə Reynqartin dil ilə Azərbaycanda bir çox adamın öz milliyyətini anlamayıb da, özünü "müsəlman" adlandırmamasına təessütünə bildirir. Müəllif qəsədən avropanın Gəncədə də, Reştdə də, Bakıda da belə adamlara rast geldiyi üçük ağrısı ilə bildirir.

"Müsəlman içinde gördüklerim" felyetonu da bu əsl-lubadır. Avropanı seyyah Şamaxıda gördüklerini qələmə alıb. Avropanın dili ilə Şamaxıda şəhər əhalisinin bir-biri ilə davasından, müxtəlif pis əməllərindən səhəbet açılır və burada kitabxanaya həq kimin ayaq basmadığı xüsusi vurgulanır. Avropanı Bekkerin ikinci eyni adlı məktubu Bakı barədədir və eyni məzmunludur.

Bütün bu tipli əsərlərində Cəlil Məmmədquluzadə bir vətəndaş-yazıçı, vətəndaş-publisist olaraq Azərbaycanın sabahı haqqında düşünürdü.

Cəlil Məmmədquluzadə yaradıcılıq fəaliyyəti dövründə milletə xidmət etməyi əsas vəzifəsi hesab etmişdir. Azərbaycan məmlekəti ideyası onun, demək olar ki, bütün yaradıcılığının ruhunu təşkil edir. Onun əsərlərində aydın görünen vətənən vətəndən dərđlərinə dərman axtarışı sübut edir ki, böyük ədibin, bu məmlekətə gözəl görməkdən savayı arzusu olmayıb. İster öz yaradıcılığının, isterse də "Molla Nəsreddin"in bütün mərhələlərində Cəlil Məmmədquluzadə, xüsusi, millətin özünüdürkənətke təsəssürat prosesinin dərinleşməsinə sey göstərmişdir. Bu proses isə Azərbaycan deyilən bir məmlekətin qorunmasına, bütövləşməsinə, təkmilləşməsinə xidmət etməlidir.

Azərbaycan satirik publisistikasının banisi Cəlil Məmmədquluzadə satırının ideya-bədii istiqamətlərini düzgün müyyənləşdirmiş, jurnalistikən bütün janrlarından bacarıqla istifadə etmişdir. Xəbər, hesabat, səhəbet, korrespondensiya, müsahibə, reportaj, resenziya kimi janrlar məcmuədə satirik məzmun daşımaqla, klassik formasındadır. O, jurnalistikən janrlarının yeni satirik əslubda sistemli inkişafını təmin etmişdir. Həmçinin lügəti, atalar sözlərini, teleqəramları, səyahəthəməni ədəbi mühitdə janr səviyyəsində formalasdırılmışdır.

Allahverdi MƏMMƏDLİ, Filologiya elmləri doktoru, professor, eməkdar jurnalist



Mullanəsreddinçiliyin qabarık təzahürü "Molla Nəsreddin" ədəbi məktəbi nümayəndələrinin bedi yaradıcılıqlarının bütün sahələrində və publisistik əsərlərində aydın görünür.

Cəlil Məmmədquluzadə yaradıcılığında məmlekət və millet ideyalarının ifadəsi publisistikasında dolğun eks olunmuşdur. Azərbaycan məmlekəti ideyasına bir neçə mühüm bucaqdan yanaşmaq olar: Azərbaycan məmlekətinin tarixi ərazi bütövlüyü; Azərbaycan məmlekətinin məhəbbəti; Azərbaycan məmlekətini vətəndaş məhəbbəti; Azərbaycan məmlekətini vətəndaş məhəbbəti.

Ədibin azərbaycanlıq ideyası, Azərbaycan məmlekətinin tarixi ərazisi və bütövlüyü haqqında fikirləri "Azərbaycan" məqaləsindən daha qabarıldır:

...dilimini adı türk-Azərbaycan dilidir, ...Vətənim de Azərbaycan vilayətidir.

- Haradır Azərbaycan?

- Azərbaycanın çox hissəsi İrənədir ki, mərkəzi ibarət olsun Təbriz şəhərindən; qalan hissələri də Gilandan tətən, qədim Rusiya hökuməti Osmanlı hökuməti daxillerindəndir ki, bizim Qafqazın böyük parçası ilə Osmanlı Kürdəstanından və Bayaziddən ibarət olsun". Vətəndaş ədibin çağırışlı belədir: "Vətən, vətən, Dil, dil, dil, Millət, millət, millət! Dexi bu dairələrdən kənar bəni-növi bəşər üçün özge niyat yoxdur".

Ədib, Azərbaycanın bütövlüğünün böyük carçısı idi. Bütövlük uğrunda mübarizədə millətə dostu, düşməni tanımağı məsləhət görür,

müsəlmanları Quranın ayələrini kağız üstə yazişə yığışdırılar silvarlara ki, evlərinə xəter toxumasın; amma bu evlərin çoxuna od düşəndə, hər bir şeydən qabaq bu dualar alıb yandılar; cümlə ki, qabaq taxtadan və daşdan tez yanar". Cəlil Məmmədquluzadə mübarizənin, millət və vətən davasının öz əsərlərini olduğunu xatırladır.

Uzun müddət Cəlil Məmmədquluzadənin erməni xisletini ifşa edən əsərləri barede danışmağa yasaq qoyulduğundan, belkə də, ele təsəvvür yaranmışdır ki, guya, ədib yalnız xalqlar dəstlərinin tərənnümçüsü olmuşdur. Cəlil Məmmədquluzadə erməniləri yaxşı tanıydı. Hətta bir dəfə elinə silah alıb döyüşmək istemişdi. Ermənilər Əsgəranda yolu kəsib Şuşanı mühəsirəye alanda Ağdələm gelmiş, şüsalıları aclarıdan qurtarmaq üçün hücumda iştirak etmək niyyətinde olmuşdu. Bunu 1917-ci il sentyabrın 14-də Həmیدə xanıma yazdıq məktubunda bildirmişdi: "Əzizim Həmید! Yaxın günlərdə türk qoşunlarının Əsgərana hücumu gözlenir. Onlara kömək üçün bu gün atlıların siyahısı tutulur. Men gelmişəm elimdən gələn köməyi göstərim və qoşunlarla birgə hücumda iştirak etləyim".

Ədib özünün "Müsəlmanlar silahları" felyetonunda Azərbaycan torpaqlarını ermənidən qorumağı, bu məmlekətin qeyrətini çekməyin bir yolu olduğunu göstərirdi: Silahlı əldə hazır saxlamaqlı! Birləşmək! Bir məqsədə xidmət etmək, Vətəni, məmlekəti hər şeydən uca tutmaq.

Azərbaycan Respublikası Prezidenti
yanında Kütləvi İnförmasiya
Vasitələrinin inkişafına Dövlət
Dəstəyi Fonduun maliyyəsi
əsasında hazırlanıb.